

*Naxçıvan Muxtar Respublikası Mərkəzi
Seçki Komissiyasının 04 fevral 2021-ci
il tarixli, SQ-02/2021-2 sayılı qərarı ilə
təsdiq edilmişdir.*

**Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə məntəqə
seçki komissiyaları tərkibinin təşkil edilməsi üçün püşkatmanın
keçirilməsi qaydaları haqqında**

T Ə L İ M A T

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin hazırlanması və keçirilməsini təmin edən məntəqə seçki komissiyalarının tərkibi "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 33.1-ci maddəsinə uyğun olaraq seçki gününə ən azı 30 gün qalmış 5 üzvdən ibarət tərkibdə aktiv seçki hüququna malik olan, bitərəf, Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarından təşkil edilir. Məntəqə Seçki Komissiyasının tərkibi müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının və həmin dairə seçicilərinin yığıncaqlarının göstərdikləri namizədlər arasında Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən həyata keçirilən püşkatma yolu ilə müəyyən edilməlidir.

2. Püşkatma keçirilməsi məqsədilə dairə seçki komissiyasının üzvləri yaradılması nəzərdə tutulan seçki məntəqələrinin yerləşəcəkləri ərazilərə təhkim olunaraq müvafiq ərazidə fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin yerli təşkilatlarına, yaşayış yeri üzrə

seçicilərə məntəqə seçki komissiyası üzvlüyünə namizəd irəli sürmələri üçün müraciət etməlidirlər. Bu məqsədlə kütləvi informasiya vasitələrinin xidmətlərindən, elan lövhələrindən və digər üsullardan istifadə edilə bilər. Elanda püşkatmanın şərtləri, keçiriləcəyi yer və vaxtı göstərməlidir.

3. Siyasi partiyaların, ictimai birliklərin yerli təşkilatları məntəqə seçki komissiyası üzvlüyünə namizəd təqdim etmək məqsədi ilə öz nizamnamələrinə uyğun olaraq yığıncaq keçirməli, namizədi müəyyən etməli və dairə seçki komissiyasına bu barədə təsdiqlənmiş protokol təqdim etməlidirlər.

4. Məntəqə seçki komissiyasına namizəd təqdim etmək məqsədi ilə keçirilən yaşayış yeri üzrə seçicilərin yığıncağında ən azı 10 nəfər iştirak etməlidir. Yığıncaq keçirmək məqsədi ilə ilk iclasda onun sədri və katibi seçilir. Məntəqə seçki komissiyasına namizəd göstərilməsi barədə qərar iclas iştirakçılarının sadə səs çoxluğu ilə qəbul olunaraq protokol tərtib edilir, sədr və katib tərəfindən imzalanır və müvafiq dairə seçki komissiyasının üzvünə təqdim edilir. Protokolda yığıncağın bütün iştirakçılarının soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi göstərməlidir.

5. Məntəqə seçki komissiyası üzvlüyünə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 13.1-ci və 33.2-ci maddələrinin tələblərinə cavab verən şəxslərin sırasından təqdim edilmiş namizədlər onların təqdim edilməsinə dair protokolların daxil olma tarixinə görə dairə seçki komissiyasının üzvü tərəfindən ardıcılıqla bunun üçün tərtib

edilmiş “məntəqə seçki komissiyası üzvlüyünə namizədlər” kitabında qeyd edilir.

6. Siyasi partiyaların, ictimai birliklərin yerli təşkilatlarının və yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının göstərdikləri namizədlər arasında püşkatma o vaxt keçirilə bilər ki, həmin namizədlərin sayı 7 nəfərdən az olmasın. Müstəsna hallarda püşkatmanın keçirilməsi üçün zəruri olan sayda qalan namizədlər dairə seçki komissiyası tərəfindən müvafiq qaydada rəsmiləşdirilməklə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 13.1-ci və 33.2-ci maddələrinin tələblərinə cavab verən şəxslərin sırasından göstərilir.

7. Püşkatmanı dairə seçki komissiyasının üzvü keçirir. O, elan olunmuş tarixdə və yerdə məntəqə seçki komissiyası üzvlüyünə namizəd irəli sürmüş siyasi partiyaların, ictimai birliklərin yerli təşkilatlarının, yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının nümayəndələrinin və məntəqə seçki komissiyası üzvlüyünə namizədlərin iştirakı ilə püşkatma keçirir. Kitabda olan namizədlərin soyadları, adları və ata adları eyni ölçülü, bir-birindən fərqlənməyən ayrıca dördkünc vərəqələrə yazılır, qutuya salınır və qarışdırılır. Dairə seçki komissiyasının üzvü tərəfindən qutudan çıxarılmış vərəqələrin ilk beşində qeyd olunan namizədlər məntəqə seçki komissiyasının üzvü seçilmiş hesab edilirlər.

8. Dairə seçki komissiyasının üzvü püşkatmanın keçirilməsi barədə protokol tərtib edir (*Təlimata 1 sayılı əlavə*). Protokolda püşkatmanın keçirildiyi seçki məntəqəsinin sıra sayı, püşkatmanın

keçirildiyi tarix və yer, püşkatma keçirən şəxsin soyadı, adı, atasının adı, məntəqə seçki komissiyası üzvlüyünə namizəd göstərilənlərin və püşkatma nəticəsində onun tərkibinə seçilmiş şəxslərin soyadı, adı, atasının adı, təvəllüdü, təhsili, iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda – fəaliyyət növü), yaşadığı yerin ünvanı, telefon nömrəsi yazılır. Protokola siyasi partiyaların və ictimai birliklərin yerli təşkilatlarının, yaşayış yeri üzrə seçicilərin yığıncaqlarının püşkatmada iştirak edən nümayəndələrinin siyahısı da əlavə edilməklə dairə seçki komissiyasının üzvü tərəfindən imzalanır. Daha sonra məntəqə seçki komissiyasının ilk iclası keçirilərək məntəqə seçki komissiyasının sədr və katibi seçilir. Bu barədə müvafiq protokol hazırlanır.

9. Protokol, “məntəqə seçki komissiyası üzvlüyünə namizədlər” kitabı, müvafiq məntəqə seçki komissiyası üzvlüyünə namizəd göstərilməsi barədə siyasi partiyaların, ictimai birliklərin yerli təşkilatlarının və seçicilərin yaşayış yeri üzrə yığıncaqlarının protokolları ilə birlikdə dairə seçki komissiyasında saxlanılır.

_____ sayılı _____ seçki dairəsinin
dairə seçki komissiyasının _____ sayılı
məntəqə seçki komissiyasının formalaşdırılması
üçün keçirilən püşkatma iclasının

P R O T O K O L U №

“ _____ ” _____ 20__ il

(iclasın keçirildiyi yer)

İclasa sədrlik edir: Dairə seçki komissiyasının üzvü _____

(soyadı, adı, atasının adı)

İclasda iştirak edirlər: Məntəqə seçki komissiyasının
üzlüyünə namizədliləri irəli sürülmüş vətəndaşlar

- | | | |
|----|--------------------------------------|--|
| 1. | _____
(soyadı, adı, atasının adı) | _____
(hansı təşkilatdan irəli sürülmüşdür) |
| 2. | _____
(soyadı, adı, atasının adı) | _____
(hansı təşkilatdan irəli sürülmüşdür) |
| 3. | _____
(soyadı, adı, atasının adı) | _____
(hansı təşkilatdan irəli sürülmüşdür) |
| 4. | _____
(soyadı, adı, atasının adı) | _____
(hansı təşkilatdan irəli sürülmüşdür) |
| 5. | _____
(soyadı, adı, atasının adı) | _____
(hansı təşkilatdan irəli sürülmüşdür) |
| 6. | _____
(soyadı, adı, atasının adı) | _____
(hansı təşkilatdan irəli sürülmüşdür) |
| 7. | _____
(soyadı, adı, atasının adı) | _____
(hansı təşkilatdan irəli sürülmüşdür) |

G Ü N D Ə L İ K

1. _____ sayılı məntəqə seçki komissiyasının tərkibinin
formalaşdırılması

Eşidildi: İclasa sədrlik edən dairə seçki komissiyasının üzvü

(soyadı, adı, atasının adı)
məntəqə seçki komissiyası üzlüyünə
namizədliləri irəli sürülmüş vətəndaşlara, məntəqə seçki
komissiyasının formalaşdırılması qaydalarından, “Naxçıvan Muxtar

Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda və bu məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının hazırladığı təlimatdan aid hissələri nəzərə çatdıraraq püşkatmanı həyata keçirdi.

Püşkatma nəticəsində “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa müvafiq olaraq məntəqə seçki komissiyasının 5 nəfərdən ibarət üzvləri aşağıdakı kimi seçilmiş oldular:

1. _____
(soyadı, adı, atasının adı, təvəllüdü, təhsili, əsas iş yeri və ya xidmət yeri, tutduğu vəzifə

(bu olmadıqda -fəaliyyət növü), yaşadığı yerin ünvanı, telefon nömrəsi)
2. _____
(soyadı, adı, atasının adı, təvəllüdü, təhsili, əsas iş yeri və ya xidmət yeri, tutduğu vəzifə

(bu olmadıqda -fəaliyyət növü), yaşadığı yerin ünvanı, telefon nömrəsi)
3. _____
(soyadı, adı, atasının adı, təvəllüdü, təhsili, əsas iş yeri və ya xidmət yeri, tutduğu vəzifə

(bu olmadıqda -fəaliyyət növü), yaşadığı yerin ünvanı, telefon nömrəsi)
4. _____
(soyadı, adı, atasının adı, təvəllüdü, təhsili, əsas iş yeri və ya xidmət yeri, tutduğu vəzifə

(bu olmadıqda -fəaliyyət növü), yaşadığı yerin ünvanı, telefon nömrəsi)
5. _____
(soyadı, adı, atasının adı, təvəllüdü, təhsili, əsas iş yeri və ya xidmət yeri, tutduğu vəzifə

(bu olmadıqda -fəaliyyət növü), yaşadığı yerin ünvanı, telefon nömrəsi)

İclasa sədrlik edən:

_____ sayılı _____ dairə

seçki komissiyasının üzvü:

_____ (imza)

_____ (soyadı, adı, atasının adı)

M.Y.

“ _____ ” _____ 20__ il

Qeyd: Protokol iki nüsxədə tərtib olunur. Birinci nüsxə məntəqə seçki komissiyasında, ikinci nüsxə isə dairə seçki komissiyasında saxlanılır.

